

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN

ƏSASLI KİTABXANASININ 2014-cü il üçün

H E S A B A T I

Ulu öndər Heydər Əliyev kitabxanalara xüsusi diqqət və qayğı göstərərək demişdir. “Kitabxana, xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.”

Prezident İlham Əliyev 2007-ci il aprelin 21-də “Azərbaycanda kitabxanaların fəaliyyətini yaxşılaşdırmasına, maddi-texniki bazasının möhkəmləndirməsinə, müasir informasiya texnologiyaları ilə təchizatına dair sərəncam imzalamışdır. Bu bir daha kitabxanaların dövlət qayğısı ilə əhatə olunduğunu göstərir.

ADİU-nun əsaslı kitabxanasının fəaliyyəti bütün şöbələrdə mütəşəkkil şəkildə bərpa edilmişdir.

“Azərbaycan Respublikasının Təhsil haqqında qanunu, “Kitabxana işi haqqında” qanunu, “Azərbaycan Respublikası dövlət və hökumət sənədlərini, Təhsil nazirliyinin əmr, sərəncam və normativ sənədləri, həmçinin, AR-da kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramını əldə əsas tutaraq, Əsaslı kitabxananın müasir reytingli kitabxanalar sırasında çalışmışıq. Hal-hazırda kitabxanamız müasir kitabxanaların tələblərinə cavab verən mədəni, ünsiyyət və informasiya-məlumat vermə, müxtəlif tədbirlərin və sərğilərin keçirilməsi mərkəzinə çevirilmişdir. Bu gün kitabxanaya yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron daşıyıcılar, audio və video materiallar, tam mətnli elektron resurslarla zəngindir.

Universitetimizin TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq standartlar sistemini qəbul etməsi Əsaslı kitabxananın fəaliyyətində də öz əksini tapmışdır. Bu gün biz də

yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, “biliklər iqtisadiyyatı” inkişafında yaxından iştirak edirik.

Hazırda biz məlumat-bibliografik işin forma və metodları ilə tədris prosesinin təşkilinə köməklik edərək öz işimizi müasir şəraitdə vətənə məhəbbət, vətənə müdafiəyə hazırlıq ruhunda qurmuşuq.

I kurs tələbələrinin kitabxanaya üzv yazılmasını təmin edib, tələbələrə kitabxanaşünaslıq və kitabxanadan istifadə olunma qaydaları barədə söhbətlər aparırıq.

Kitabxananın kitabışləmə şöbəsində il ərzində alınan kitabların operativ işlənilib fondda rəflərdə düzülməsinə çalışırıq. Fond il ərzində bir neçə dəfə yoxlanılır. Cırılıb köhnəlmiş məzmunca öz əhəmiyyətini itirmiş ədəbiyyatın fondan çıxarılması aktlaşdırılır və kitabxana direktoruna təhvil verilir. Kitabxananın kitab fondunun tələb olunan dərslik və dərs vasitələri, metodik vasitələrlə, konfrans materialları, jurnallar, tezislər, elektron resurslar və s. ilə təmin olunmasına çalışıb fondu zənginləşdiririk.

Universitet həyatında ictimai iş kimi Beynəlxalq İSEN İSO-9001 “Keyfiyyəti idarəetmə sistemi –Tələblər” standartı, Azərbaycan Respublikasının “Kitabxana işi” haqqında qanununun tələblərini rəhbər tutaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının sənədləşməsi işlənilib hazırlanır.

Yeni nəşr olunan kitablar kitabxanaya daxil olduqda onların siyahısı tərtib edilərək oxucuların diqqətinə çatdırılır.

ADİU-nin Əsaslı Kitabxana fondunda olan kitablar sistemli və əlifba sırası ilə kataloqdur. Kitabxananın güzgüsü sayılan bu kataloqlar, həm də İRBİS-64 proqram vasitəsilə kompüterə yerləşdirilir.

2014-cü ildə ADİU-nə 4535 nəfər qəbul olunmuşdur. Bunlardan əyani şöbəsi 2890, qiyabi şöbəsi 408, M.M və MBA-

1237 nəfər təşkil edir. I kurs əyani şöbəyə 459 nəfər, qiyabi şöbəyə 31 nəfər, II kurs əyani şöbəyə 239 nəfər, qiyabi şöbəyə 11 nəfər, III kurs əyani şöbəyə 79 nəfər, qiyabi şöbəyə 15 nəfər, IV kurs əyani şöbəyə 32 nəfər və qiyabi şöbəyə 7 nəfər tələbə, M.M və MBA-ya 160 nəfər magistr, müəllim və işçi heyətində 218 nəfər üzv yazılmışdır.

2014-cü tədris ilində əyani şöbəni 2491, qiyabi şöbəni 769 nəfər, MM və MBA-nı 617 nəfər bitirmişdir.

Əsaslı kitabxanaya 6508 nəfər oxucu üzv yazılmışdır ki, onlardan da 5070 nəfəri tələbə 1438 nəfəri müəllim və işçi heyətidir.

Kitabxananın fondunda 271662 nüsxə ədəbiyyat vardır. Bunun 101010-i elmi, 110541-i tədris, 53211-i bədii və 6900-ü isə xarici ədəbiyyatlardır. Kitabxananın profilinə uyğun olaraq fondada dərsliklər və dərs vasitələri xüsusi yer tutur.

Bu il kitabxananın fonduna 3984 nüsxə ədəbiyyat daxil olmuşdur. Bunun 351 nüsxə elmi, 1913 nüsxəsi tədris, 1532 nüsxəsi bədii və 188 nüsxəsi isə xarici ədəbiyyatdır.

2014-cü tədris ilində tələbə və müəllim heyətinə oxucu olaraq 182216 nüsxə kitab verilmişdir ki, bunun da 64314 nüsxəsini elmi, 111821 nüsxənin tədrisi, 4211 nüsxəsini bədii, 1870 nüsxəsini isə xarici ədəbiyyat təşkil etmişdir.

İl ərzində kitabxanadan 455540 nəfər tələbə və müəllim heyəti istifadə etmişdir.

Kitabxananın oxu zalında və filialında oxuculara geniş şəkildə dolğun məlumatlar verilmişdir.

Əsaslı Kitabxananın

direktoru

Bəxtiyarova N.Ə.